

Azərbaycanın ərazi bütövlüğünün təmin edilməsi tarixi ədalətin bərpası deməkdir

Qarabağ Azərbaycandır!

Münaqışının dondurulması, Dağılıq Qarabağ Respublikasının müstəqil dövlət kimi tanınması ve bu erazilerin tədricən Ermanistanın birləşdirilməsi yönələn ümumdünya erməni hərəkatının fealiyyətindən ittihalı jurnalist Qintaras Visotskasin "İşğal olmuşdur arazilərin qaytanmasına qarşı çıxan bezi amiller" adlı məqədəsinə bəhs edir: "Ümumdünya erməni hərəkatı ve onun tərkib hissəsi olan Üçüncü Ermanistan Respublikası lazım geldikdə öz rəngini, taktikasını, mübarizə əsullarını dəyişən xameleondur. Faydalı və səmərəli olanda onlar silahdan yapışırlar, terror-qeyri-populyar, haqqadır qarışılana bir emalə çevrilidikdə isə bu qüvvələr tarixi təhrif edən kitablar yazır, Avropanın yüksək kürsüsündən hayasızcasına yalanlar yağındırlar. Bu ümumdünya hərəkatın əsas çağrısı budur: ermənilər dünyada en çox zərər çəkmiş xalqlardan biridir, buna görə isə onlara həminin yazıçı gəlmeli, bütün dünya onlara kömək etməli, güzəştə getməlidir". Mülliif avropalı parlamentarierlər tərəfindən Ermanistana qarşı dəstəyi təmin etmək məqsədi Avropada qeyriyyət göstərən Kaspar Karapetyan haqqında da atraflı malumat verir.

"İşğal şəraitində özünü müyyənetmə hüququnun itirilməsi" adlı məqədəsində fəlsəfə elmləri doktoru Elxan Ələsgərov beynəlxalq hüquq çərçivəsində münaqışının hellinə yönələn dənişmələr prosesini təhlili edir. Ermanistərin geləcəkdə dünyadan bir sira ölkələrindən özlerini müyyənetmək iddialarında olacaqlarına işsə edərək mülliif Dağılıq Qarabağı "Ermanistanın kon-sentrasiya düşərgəsi" adlandırmır, bura-da ham yerli əhalisi, ham gəlmələri nezarət etmək üçün yaradılan xüsusi polis rejimi və etnik ermənilərin vəziyyətindən atraflı danışır. Ermanistənin sabiq prezidenti Sen Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə səsləndirdiyi: "Xocalıya qədər... azərbaycanlılar ele bildirildi ki, ermənilər dinc əhaliyi el qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dayışmak lazım id" ifadəsinə istinad edərək mülliif vurğulayıb ki, ermənilərin "özünü müyyənetmə hüququnu tənimədən beynəlxalq terrorizmə rəğət kimi qiymətləndirilə bilər, her haldə dinc azərbaycanlılarının külliəti qətlinin de müxtəlif erməni terroru təşkilatları feallarının istirahəti hamaya melimdir".

Moldovanın Effektiv Siyaset Institutunun direktor müavini Ruslan Şevçenkonun "Dnestryanı və Qağılı Qarabağ münaqışaları oxşar və fərqli cəhətlər" adlı məqədəsində təqdim etdiyi müqayiseli təhlil diqqəti cəlb edir. Təri-xə nezər salan və Qarabağda yerli əhalinin sayının məqsədönlüy azaldılması eyanı şəkildə nümayiş etdirən bu erazilərin milli tərkibin müxtəlif illər üzrə statistik göstəricilərinin aradıran mülliif sözügedən tendensiyən Dnestryani bölgəde de mövcud olduğunu qeyd edir: "1988-ci ildə Qarabağda və Dnestryani bölgəde vəziyyəti gərginləşdirən "katalizatorlar" zahiren

fərqli - Qarabağda erməni separatçılarının və onların yerli tərəfdarlarının feallaşması, Dnestryani bölgədə isə rusdilli ahalinin rumin/moldav dilinin Moldovanın yeganə dövlət dili kimi tanınmasına etiraz etməsi olsa da, aslında bu, ikinci dereccə fərqli idi. Tədricən hər iki regionda vəziyyət oldukça oxşar idi".

R.Şevçenko, hamçinin Rusyanın bu münaqışaları yaranmasındaki rolu və sonradan dənişmələr prosesində iştirakı, faktiki işgalçılara separatizmün qurbanlarını hüquq baxımından eyni-ləşdirməyə can atması mənasında toxunur, bir sıra rusiyalı jurnalist və siyasetçilərinin separatçıları qarşı同情atılmasında danışır (bu sımpatiyanı biz 2020-ci ilin payızında Rusyanın KİV-lərinə, televiziya verilişlərinə nəzər sa-



londa da müşahidə etdi). "Hər iki haldə RF-nin asas məqsədinin postsovet məkanında öz təsirini qoruyub saxlamaq" olduğunu vurğulayan mülliif qeyd edir ki, Azərbaycan hakimiyəti-nin münaqışının beynəlməsdirilməsi və həqiqətin dünyaya çatdırılması sa-hesində gördüyü nəhəng işlər Moldova rəhbərliyin üçün nümunə olmuşdur.

Topluda təqdim olunan digər məqədələr etno-ərazi münaqışlarının helli yolları, beynəlxalq hüquqda muxtarı-yet anlayışı və Dağılıq Qarabağ Azərbaycan daxilində muxtarıyyətini təqdim etməsi (Azərbaycan Respublikasının tar-kibində Naxçıvan Muxtar Respublikasının olduğunu qeyd edən hemmülliiflər ham qanunvericilikdə, ham de idarəetmədə bù cür təcrübənin mövcud ol-duguunu vurğulayıb), Ermanistan tərafın münaqışının real hellinə yönələn adekvat və konstruktiv dənişmələr apar-maqdan boyun qaçırması məsələləri, bu probleme dair hüquq sanadlarındən təhlilinə həsr edilib. Sevindirci haldır ki, təopluda hamçinin, Azərbaycan Res-publikası Prezidenti yanında idarəetlik Akademiyasında "Beynəlxalq hüquq" ixtisası üzrə təhsil alan magistrantların da məqədəleri yer alıb. Bu məqədələr ermənilərin Azərbaycan topaqlarına köçürülməsi, dənişmələr prosesi zamanı qəbul edilən hüquqi sanadlarından təhlili, Dağılıq Qarabağ münaqışının Azərbaycan-ABŞ münasibəlləri kontekstindən deşifrlənməsi (burada 907-ci düzeliş adəlatlılığı olduğunu və sonradan onun qüvvəsinin dayandırılması, erməni lob-bisinin ABS-in siyasi, iqtisadi və međeni sahələrini təsiri və bu geniş təsir nəticəsində münaqışının uzun illər er-zində həll edilməsindən səhəbet açı-lı) və BMT Təhlükəsizlik Şurasının Qarabağ məsesindən dair qəbul etdiyi qətnamələrin beynəlxalq hüquq baxımın-

dan təhlilinə hasr olunub. 1993-cü ildə qəbul edilən qətnamələrdə Azərbay-can Respublikasının ərazi bütövlüyü və suverenliyi təsdiq edilir, Dağılıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissisi olduğu qeyd edilir. Amma BMT Təhlükəsizlik Şurasının 822-ci, 853-cü, 874-cü və 884-cü qətnamələrinin müd-dealannan yer alan Ermanistan ordu-sunun Azərbaycanın işğal olmuş ərazi-lərindən birmənəli olaraq çıxarılmazı təbəlibin olmasına baxmayaq 27 il ərzində Ermanistan faktiki olaraq bu qətnamələri pozub, sənədlər qəbul edildikdən sonra da yeni ərazi-ləri işğal edib və bütün burlara rəğmən tamamilə cəzazis qalıb. Sadalananlar BMT-nin fealiyyətinin səmərəsi olduğunu və eyni zamanda dünya birliyinin mü-naqışının hellinə yönələn konkret adımlardan cəkindiyini nümayiş etdirir.

Toplunun məqədələrindən birinda qeyd olunduğu kimi, "Ermanistanın si-yasi istəbləşməni başa düşür ki, ləngi-se ölümə məhkəməd. Bakının sabri tükənir vəagar işgalçi ağıllanmasa və qonşu ölkənin ərazisindən öz ordusunu çıxarmağa qərar verməsə her dəqi-qi partlayış baş verə bilər. Ağılanmaq evəzində isə Ermanistanın siyasi avan-qardı manipulyasiya taktiksinə sevir, Azərbaycan yenidən hərbi emalıyyatların başlanması və işğal olunan ərazi-lərin genişlənməsi ilə hadələyir". Beləliklə, 2020-ci ilin payızında müşahidə etdiyi-miz hərbi emalıyyatlar işgalçi dövlətin ağılışlı və çəkinməndən işlədə bileyəcəyimiz sözlə desək həyəsat davranışının mənqobi nəticəsi idi. Bunu öz çıxışlarının öndən qeyd etmək istəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev da dəfələr vurğulayıb: "Bu günər arzində biz bir daha emin olduğuk, Ermanistan işğal etdiyi ərazi-ləri öz xoşluq tərk etmeyecek. Azərbaycan döyüş meydandasında BMT Təhlükəsizlik Şurasının dörd qətnamə-sini faktiki olaraq tek başına yerinə yeri-rir..."

Va Azərbaycan buna nail oldu! Prosesler hərbi müstəvidən dənişmələr masasına keçid aldı. Bu baxımdan qeyd edə bilerik ki, "Dövlətin öz ərazi bütövlüğünü bərpa etmək hüquq" adlı məqədələr toplusu baş verən proseslərin beynəlxalq hüquq basasının təkmil-əşdirilməsi sahəsində alımların tam vaxtında təqdim etdiyi sanbalı töhfədir. Həsab edirik ki, nəsəde yer alan məqədələr mütləq şəkildə Azərbaycan və on azindan ingilis dillərinə tərcümə etmək lazımdır. Axi hazırda bizim əsas məq-sedimiz tarixi həqiqətləri yalnız menbə və faktlar əsasında bütün bə hadisələrə görə yunan və bununla da faktiki olaraq işgalçıya bərabər qazandırı, onu cezasız qoynan dünya iclimiyətine qatılmırıq! Bu, bizim ham gümahızsız öldürülən soydaşlarımız, ham döyüş meydandasında Azərbaycan Respublikasının maraqlarını qoruyan və tarixi eda-ləti bərpa edən Milli Ordumuzun hərbi kontingenti, ham hərbi emalıyyatlar za-mani halak olan şəhidlərimiz, ham de gelecek nəsillər qarşısında borcumuzdur. Dünyanı edəltəli görmək ümidi!

**Nəzmin CƏFƏROVA,
sənətsünnəsi
üzrə fəlsəfe doktoru**